

## TƏRTƏR RAYONU ŞİXARX ƏTRAFI BİTKİLİYİNDE BİTƏN BƏZİ DƏRMAN ƏHƏMİYYƏTLİ BİTKİLƏR HAQQINDA

Gülşən Nəzərova

Baki Dövlət Universiteti

Kənd təsərrüfatı üçün əhəmiyyətli yerdə duran yarımsəhra bitkilik tipi respublikamızda müxəlif ərazilərdə müəyyən edilmişdir. Bu ərazilərdən biri də qədim yaşayış mərkəzlərindən biri olan Tərtər rayonudur. Qeyd etməliyik ki, Qarabağ müharibəsi və 28 il davam edən atəşkəs dövründə Tərtər rayonu cəbhə bölgəsi statusunu daşımışdır. Bu dövr ərzində Tərtər rayonunun ərazisi tez-tez mənfur düşmənin təxribatlarına məruz qalmışdır. Rayon Tərtər çayının aşağı hissəsində yerləşir və şimaldan İncə çayı ilə həmhädüddür. Rayonda iqlim şəraiti mülayim iqlimdən başlayaraq isti yarımsəhra və səhra iqlimine qədər dəyişir. Ermənilərin təxribatları nəticəsində birinci yanğın 2010-cu il iyunun 15-də Tərtər rayonunun Şixarx kəndi ərazisində, ikinci yanğın isə iyulun 3-də yenə də Tərtər rayonunda törədilmişdir. Nəticədə rayonun Çaylı və Şixarx kəndlərində ümumilikdə min hektara yaxın ərazi tamamilə yanaraq küls dönmüşdür. Bütün bu təxribatlar nəticəsində Tərtər və ətraf rayonlarının təsərrüfatlarına ciddi ziyan dəymış, ərazinin biomüxtəlifliyində nəzərəçarpan dəyişikliklər yaranmışdır. Tədqiqatın gedişində ərazinin bitki örtüyü, florası və bitkiliyi öyrənilərək dominant formasiyalar müəyyənləşdirilir.

Tədqiqat zamanı Tərtər rayonu Şixarx ətrafinin fiziki-coğrafi şəraiti öyrənilmişdir, yarımsəhra bitkiliyin dominant formasiyalarında rast gəlinən bitkilərin flora analizi aparılmış, onların təsərrüfat əhəmiyyəti araşdırılmış, formasiyaların qorunması və mühafizəsi yolları haqqında məlumat verilmişdir. Tədqiqat işi yerinə yetirilərkən 85 növ bitkinin flora konspekti tərtib edilmiş, bu növlər 55 cins, 7 fəsilə üzrə paylanmışdır. Ən çox növlə təmsil olunan fəsilə *Asteraceae* – mürəkkəbçiçəklilər fəsiləsidir. Növlər arasından ekoloji qruplar üzrə kserofitlər, areal tipi üzrə isə Boreal tip üstünlük təşkil edir. 11 növün areal tipi müəyyən edilməmişdir ki, bu da ümumi növlərin 12%-ni təşkil edir. Müəyyən edilmişdir ki, yarımsəhra bitkiliğin tipində yovşanlı-qarayoncalı, yovşanlı-efemerli, yovşanlı-dəvətikanlı formasiyalar geniş yayılmışdır.

Ərazidə geniş təsərrüfat əhəmiyyətli, ədvayıyat, balverən, dərman əhəmiyyətli bitkilər geniş yayılmışdır. Onlardan rayonda rast gəlinən dərman əhəmiyyətli bitkilərə *Alhagi pseudoalhagi* (Bieb.) Fisch. (adi dəvətikanı), *Glycyrrhiza glabra* L. (şirin biyan), *Melilotus officinalis* L. (dərman xəşənbülü), *Traxacum officinale* Wigg. (dərman zəncirotu), *Matricaria chamomilla* L. (aptek çobanyastığı), *Artemisia fragrans* Willd. (iyli yovşan), *Artemisia vulgaris* L. (adi yovşan), *Achillea millefolium* L. (adi boymadərən), *Achillea filipendulina* L. (*topulqayarpaq boymadərən*), *Tussilago farfara* L. (adi dəvədabani), *Inula helenium* L. (uea andız), *Rumex acetosa* L. (adi əvəlik), *Rumex sanguineus* L. (qanvari əvəlik), *Polygonum amphibium* L. (suda-quruda yaşayan qırxbuğum), *Plantago major* L. (böyük bağayarpağı), *Plantago lanceolata* L. (neşteryarpaq bağayarpağı), *Urtica dioica* L. (ikiyli gicitkən), *Fumaria officinalis* L. (dərman şahərəsi), *Mentha arvensis* L. (çəmən yarpızı), *Salvia officinalis* L. (dərman sürvəsi) aiddir.